


Ziya Bünyadov öləcəyini bildirdi

Ziya Bünyadovun tarixi albomundan



Çox kəşf ki, akademiklərin aradaşı kəşf etməsinə üçüncü güvənini əli var. Bu üçüncü güvən Azərbaycanın sabitliyini olmasayın istəməyən gənşir ölkələrdən hər hansı biri və yaxud onların ölkələrindəki əhatələri ola bilər. Hələlik ağıl kəlmədən başqa variantları da istisna etmək mümkün deyil. İndicədən şən-şöhrət və pul hərиси kimi tanınmayan Ziya Bünyadovun birdən-birə özəl universitet yaratması da dihtətdən jəyinməməlidir. Maraqlıdır, korəsən bu, Ziya müəllimin özünü idejəsi idi, joxsa o, kimlərsən istəji ilə belə bir addım atmışdı? Yumijjətlə, çavab verilməli suallar çoxdur. Yümdəyir ki, Z. Bünyadovun gətli haqda az-çox bilkisi olan adamların sözlərdikləri, prezident Hejdər Əliyevin təbiiricə desək, vəhşilərin törətdikləri bu terror aktına bir aчылыг кəтирəчək.

Ziya Bünyadovun sürücüsü Qüdrət İsmayilovun dedikləri:

● Hədisə күнү 6 tamamda


Milli Məclisdən çıxdı. Həmişəki kimi jənə də evin tinnində düşdü. Bu zaman mən ona aldyгы çərəjə və lampаны verdim. Çərəjə sol əlпнə alan Ziya

müəllim lampаны çibinə gəjdu, gəvduгу isə sağ əvнə алды. Ajрыlanda dedi: "Oғул, sağ ол, кет испраһəт елə."

Mən çыxyb кетdim. Saat səkizин жарыгы оларды. Ziya müəllimin балдызы Xəvər ханым мənə зəнк вурду ки, апакил хəстəханаја кедиб, дəjəсən даjымы вурублар, дəгпч мəлүматым joxdur. Mən də оғлу Чəмилə зəнк вурдум ки, vəзижəти дəгилјини илə оjрəним. Амма çavab верən олмадыгыны көрдүкдə бирбаша бураја кəлдим.

Ziya müəllim heç kimdən kилəjlənməz və həmişə zərafətlər едərди. Оdur ки, ону илзəjən тəһлүкəдən heç бир хəбəрим ола билмəзди. Елə həmin күн də ММ-дəн çыхаңда гауула бағлы нəsə деди və

zərafətlə soruşdu ки, 95-дəн 14-ү çыхсан печəси галар? Mən də çavab verdim ки, 81-и. О да күлүмсүнүб башыны тəртəгди. Бундан башга, heç нə барəсиндə данышмадым. Mən ону дүшүрəндə һава гаралмамышды. Ону да гəjd едим ки, 1993-чү илин декабрындан Ziya Bünyadovun сүрүчүсүjəm. Вə бу



müddətdə kiminsə бизи илзədijини нə һисс етмишəм, нə də дүjүшам.

Millət vəkili Sabir Rüstəmxanlı

● Mən Ziya müəllimi son iki ајда көрмəmişdim. Үч һəфтəдир ММ-ин ичласында да иштирак етмəmişəм. Бақыја дүнөн кечə гаjытмышам. Анчаг ону дəjə билəрəм ки, Z. Bünyadovun фачиəли гəтли Azərbaycan үчүн бəjүк иткидир. Сөзүн əsil мəнасында гəһрəман олан, Azərbaycanын гəһрəманлыг тарихини өjрəнən бир инсана гəд олунурса, бу мəмлəkətdə jашамаг çox çəтиндир. Mən 1988-чи илдə Ziya müəllimin өзүнү көстəрдiji сijaһыны хатырлаjырам. Орада ермəнилəрин гəглə jəтирмək истədikləri

adamlarын арасында Ziya Bünyadovun ады биринчилəр сырасында иди. Məно белə көлпр ки, Ziya kimi адамын бизим сырамызда олмасы илк нөвбədə дүшмəнлəримизин хəjринəдир. Ziya сөзүн əsil мəнасында шəхсийəт иди. Бизим үмүми кисəмиздən кетди. Hejф... Бир мəмлəkətdə ки, Ziya kimi adamlary горуја билмприк, мəним башга сөзүм joxdur. Чүнки зижалар тək-тək jəтишир. О, муһарибəлəрдən кечди, фашистлəрə гаршы икид-ликлə дəjүшду. Анчаг өз очагында, өз jурдунда, өз свинин гаршысында гəглə jəтирилди. Онун өлдүрүлмəsi о дəмəкдир ки, торпағларымызын сакитлији, əмин-аманлыгы үчүн, инсан һүтуғларынын гəрунмасы үчүн, Azərbaycanда һər кəсн ишсан kimi раһат jашамасы үчүн һələ çox ишлəр көрмəлиjик.

Ziya müəllim son vaxtlar bizim һərби сəһədəки

əjintилəрдən çox данышырды. Вə онун əлиндə çox çидди сənəдлəр варды ки, бурада Azərbaycan ордусундакы корруп-сijaлардан, ордунун формалашмасына çидди мане олан

güvənlərdən сəһбəт ачылырды. Çox думанлы шəjləрдир. Jəгпн ки, буғуп һамысыны истиггаг аjдып-лашдырачаг. – Z. Bünyadov сөзүгү ачыг дəмəји бачаран адам иди. Бу мəмлəkətdə исə көрүнүр сөзүнү дəмəји бачаранлар үчүн jашамаг çox çəтиндир.



Bu son görüş idimi?

● Ону да дəjирлəр ки, Ziya müəllim иш jериндən аjрылыб шиллəkəнлəрлə епəркəп дөнүб архаја -елмимиз, мəдəниjјəтимиз, тарихимиз наминə шам кимп əртидiji омрунүн jарыдан çохуну кечирдiji Елмлəр Академијасы бинасына һəсрəтлə бахыб, көксүнү отүрəрək агыр аддымларла jолуна давам едиб...

Avrasiya

Quruluş ili: 1994
Sayı: 38(269)

Başkan və Baş redaktor:
İrfan Sapmaz
Baş Məsləhətçi:
Sahib Aliyev
Baş redaktorun I müavini:
Ramiz Əskər
Məsləhətçi:
İrfan Ülkü
Redaktor:
Babək Göyüş

Ünvan: Bakı, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, 9-cu mərtəbə.
Tel: 32-34-50; 32-34-41; 39-67-75
Faks: 39-46-41
E-mail: Sapmaz@Avrasiya.baku.az
İşlər müd.: Vasif Hüseynov

Təsisçi
"Media" BM

Yazarların mövqeyi ilə qəzetin mövqeyi üst-üstə düşməyə bilər.
Qəzet "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunub.
Şəhadətnome: 459
Sifariş indeksi: 872
İndeks: 2012
Tiraj: 8510

Qələmini qır, amma əsla satma!